

FİZİKİ KEYFİYYƏTLƏRİ KOMPLEKS ŞƏKİLDƏ İNKİŞAF ETDİRİMƏK ÜÇÜN İSTİFADƏ EDİLƏN MÜTƏHƏRRİK OYUNLARIN ÜMUMİ XARAKTERİSTİKASI

Pərviz Quliyev,

Azərbaycan DBTİA-nın baş müəllimi
E-mail: pervizquliyev82@mail.ru

Rəyçilər: dos. N.M. İbrahimova
prof. R.K. Bağırov

Açar sözlər: mütəhərrik oyunlar, fiziki tərbiyə, şüurluq və fəaliyyət, fiziki hazırlıq

Key words: outdoor games, Physical education, Physical fitness

Ключевые слова: подвижные игры, физическое воспитание, осознанность и активность, физическая подготовка

Yetişməkdə olan gənc nəslin hərəkətli və hormonik inkişafının təmin edilməsi üçün on səmərəli vasitələrdən biridə mütəhərrik oyunlar hesab olunur. Məlum olduğu kimi mütəhərrik oyunlardan fiziki keyfiyyətlərin tərbiyə edilməsində geniş istifadə olunur.

Müxtəlif idman növlərində fiziki keyfiyyətlərin inkişaf etdirilməsi və hərəki vərdişlərin formallaşdırılması üçün mütəhərrik oyunlardan geniş istifadə edilir. Mütəhərrik oyunların əsas xarakterik xüsusiyyətləri fiziki keyfiyyətlərin inkişafına göstərdikləri təsirlər kompleks xarakter daşımışdır. Həl-hazırda tədqiqatların və praktiki təcrübələrin nəticələri göstərir ki, fiziki keyfiyyətlərin kompleks şəkildə inkişaf etdirilməsi daha məqsədə uyğundur. Yəni məşqələrlərdə tətbiq edilən mütəhərrik oyunlar eyni zamanda bütün fiziki keyfiyyətlərin inkişafına səbəb olur. Mütəxəssislərin fikirincə mütəhərrik oyunların vasitəsi ilə ayrıca fiziki keyfiyyətin inkişaf etdirilməsi möşgül olanların hərəki diapazonlarını aşağı salmaqla onların kordinasiya qabiliyyətlərini inkişafını zəiflədir. Ona görədə mütəxəssislər fiziki keyfiyyətlərin inkişaf etdirilməsi ilə bağlı oyun seçərkən bu məsələləri nəzərə almalıdır.

Heç bir mütəhərrik oyun növündə bir keyfiyyətin möhdud şəkildə tərbiyə edilməsi nəzərdə tutulmur. Bir qayda olaraq qüvvə hərəkətləri ilə zəngin olan mütəhərrik oyunlar eyni zamanda çeviklik və dözsümlüyədə müsbət təsir göstərir. Bunlar olmadan sərdi və kollektiv mübarizənin aparılması mümkün deyildir. Məsələn "Topla atışma" oyununda cəldlik, çeviklik, dözsümlük qabiliyyətləri kompleks şəkildə inkişaf edir. Bu oyun prosesində eyni zamanda məşqül olanlarda qələbə əzmidə yaranır.

Mütəhərrik oyunlarının məzmunu əsasən ümumi fiziki hazırlıq istiqamətinə yönəlir. Burada xüsusi fiziki hazırlıq qismən həyata keçirilir. Xüsusi fiziki hazırlıq məqsədi ilə tətbiq edilən mütəhərrik oyunlar konkret idman növünün xüsusiyyətlərinə uyğun olmalıdır.

Təcrübə göstərri ki cəldliyin inkişaf etdirilməsi ilə əlaqədar istifadə olunan mütəhərrik oyunlar digər fiziki keyfiyyətlərin tərbiyəsi üçün olverişli şərait yaratmaqla möşgül olanların hər tərəfli fiziki hazırlığını təmin edir. Bir çox mütəhərrik oyunlarda cəldliyin elementləri olan signallara cavab reyaksiyası, əzələ gərilməsinin tezliyi, vahid zamanda yerinə yetirilən hərəkətlərin say, bədənin və ya onun ayrı-ayrı hissələrinin fəzadakı sürəti kimi qabiliyyətlər kifayət qədər yüksək səviyyədə inkişaf edir. Bunu hətta on sədə estafet oyunlarında da müşahidə etmək olar.

Cəldliyin mütəhərrik oyunların köməyi ilə inkişaf etdirilməsi təxminən on yaşından başlanır. Hər bir oyuna başlamazdan əvvəl bədəni qızışdırmaq üçün xüsusi hərəkətlərdən istifadə edilməsi zəruridir. Bu zaman yüksək istirahət optimal şəkildə növbələşdirilməlidir ki, yeniyetmələrin orqanizmi vaxtından əvvəl yorulmasın. Mütəhərrik oyunlar qüvvə qabiliyyətlərinin formallaşmasına kifayət qədər güclü təsir göstərir. Qüvvəni inkişaf etdirərkən məşqül olanların fiziki imkanları və seçimləri idman növünün spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Idman növünün xüsusiyyətlərindən asılı olaraq qüvvə

Pərviz Quliyev

müxtəlif fiziki keyfiyyətlərə ümumi vəhdət təşkil edə bilər. Məsələn kros qaçışında əsas keyfiyyət dözsümlük olduğu halda sprinterlər üçün sürət-qüvvə qabiliyyəti daha vacibdir.

Adətən qüvvəni inkişaf etdirən mütəhərrik oyunlarda şəxsi çəkinin dəfə edilməsi rəqibin müqaviməti və dartinma hərəkətləri üstünlük təşkil edirlər.

Son zamanlar bəzi mütəxəssislər qüvvə hazırlığını həyata keçirmək üçün mütəhərrik oyunlardan test kimidə istifadə edirlər. Bu əsasən dartinma, qolları yerə dayamaqla bükülüb açılması və doldurulmuş topları atmaqla istifadə edilən estafetlərlə yerinə yetirilir. Adətən, bu tipli hərəkətlər müsbət emosiyalarla zəngin olduğunu görə uşaqlar bu işə həvəslə yanaşırlar ki, buda onların hərtərəfli hormonik inkişafı üçün olverişli imkan yaradır.

Mütəhərrik oyunlarının əsas üstün cəhəti dinamiqlidir. Çünkü tam uşaqların formallaşmayan dayaq-hərəkət aparatı izometrik hərəkətlər nəticəsində deformasiyaya uğraya bilər. Nəticədə onların qamətlərində ciddi qüsurlar yaranı bilər. Dinamik xarakterli əyləncəli oyunlar isə lazımsız əzələ gərginliyin aradan qaldırmaqla yaranı biləcək problemlərin həll olunması üçün olverişli imkan yaradır. Yəni bu o deməkdir ki mütəhərrik oyunlar müəyyən korreksiya vəzifələrinə həll edə bilirlər.

Oyunları seçərkən möşgül olanların yaşı və fiziki hazırlıq səviyyələri nəzərə alınmalıdır. Qüvvəni tərbiyə edərkən elə hərəkətlər seçilməlidirki, əzələlər hər üç rejimdə təqəllüs etməklə qüvvə təzahür edə biləsinlər. Qüvvənin bir tərəflə şəkildə tərbiyə edilməsi məqsədə uyğun deyil. Ümumiyyətlə mütəhərrik oyunlar vasitəsi ilə əsasən ümumi qüvvə inkişaf etdirilir. Bu xüsusi qüvvə hazırlığı üçün baza yaratmaqla yanaşı həmdə müəyyən qədər sağlamlaşdırıcı vəzifələri həll edir.

Qüvvə hazırlığı zamanlı tərəf müqabilinində böyük rolü vardır. Çünkü elə oyunlar var ki, orda həyata keçirilən hərəkət şəaliyyətləri bilavasitə tərəf müqabilinin şəaliyyətdən və səriştəsindən asılıdır.

Praktikada ümumi dözsümlüy inkişaf etdirmək üçün on səmərəli vasitələrdən biri də mütəhərrik oyunlardır. Oyunlar vasitəsi ilə əsasən qeyri-silsiləvi şəaliyyətlər tələb olunan dözsümlük tərbiyə etdirilir. Bildiyimiz kimi dözsümlük uzun müddət hər hansı bir hərəki şəaliyyətin intensivlik aşağı düşmədən yerinə yetirmək qabiliyyətidir. Oyunlar zamanı dözsümlük statik və dinamik rejimlərdə təzahür olunur. Bu zaman əzələlərin gərilmə və süstlöşməsi optimallı şəkildə süstlöşdirilməlidir. Adətən dözsümlüyin inkişaf etdirilməsi intensivliyi artırmaqla həyata keçirilir. Bu, oyunçuların sayı azaltmaq və qaydalari bir qədər müraciəbləşdirməklə aparılır.

Mütəhərrik oyunlar vasitəsi ilə səmərəli tərbiyə olunan fiziki keyfiyyətlərdən biri də kordinasiya qabiliyyətidir. Bu qabiliyyətin əsasını hərəkətləri hiss etməyin təkmiləşdirilməsi təşkil edir. Kordinasiya qabiliyyəti qeyri-silsiləvi idman növlərində inkişaf etdirilməsi daha məqsədə uyğundur. Çünkü bu tipli idman növlərində yerinə yetirilən hərəkətlər əsasən qeyri standart olur. Mütəhərrik oyunlarının mahiyyəti məhz bu əlamətlərlə səciyyələrilər. Buna görədə mütəhərrik oyunların böyük əksəriyyəti bilavasitə kordinasiya qabiliyyətlərinin təzahür etdirilməsi ilə bağlıdır.

Mütəhərrik oyunlar oynaqların mütəhərrikliyini və əzələ-bağ aparatlarının elastikliyinin təmin edilməsi üçün on yaxşı təsir vasitələrindən biridir. Onların köməyi ilə əzələ və bağların elastikliyinin inkişaf etdirilməsi üçün on yaxşı təsir vasitələrindən biridir. Onların köməyi ilə əzələ və bağların elastikliyinin inkişaf etdirilməsi üçün kifayət qədər geniş imkanlar vardır. Əzələ və bağların elastik olması hərəkətləri yüksək amplituda ilə yerinə yetirmək üçün olverişli imkan yaradır. Bu keyfiyyətləri formallaşdırma üçün əsasən əyilmə və dərtılma hərəkətlərindən istifadə olunur. Lakin hərəkəti yüksək amplituda ilə yerinə yetirmək üçün tökcə əzələ və bağların elastikliyi kifayət etmir. Bunun üçün əsas şərtlərində biridə oynaqların mütəhərrik olmasına tələb olunur. Bu xüsusiyyətin irsi xarakter daşımışına baxınraq, xüsusi hərəkətlərin köməyi ilə müəyyən qədər də olsa onu inkişaf etdirmək olur. Bu keyfiyyətlərin digər keyfiyyətlərlə paralel inkişaf etdirilməsi daha məqsədə uyğundur. Bu keyfiyyəti tərbiyə edərkən on vacib məsələlərdən biridə bədənin qızışdırılması olur. Bu hərəkəti daha effektiv yerinə yetirmək zədələnmə hallarının qarşısını almaq üçün həyata keçirilir.

Amplitudada tələb edilən hərəkətlərin əsasi müxtəlif dərtinmalar hesab olunur. Buna görədə mütəhərrik oyunları seçərkən bu amil nəzərə alınmalıdır. Dərtinmə hərəkətləri şagirdlərin fiziki hazırlıq səviyyəsinə və hərəki təcrübəsinə uyğun olmalıdır.

Problemin yeniliyi: Mütəhərrik oyunlar vasitəsi ilə fiziki keyfiyyətlərin inkişaf etdirilməsi üçün müxtəlif metodlardan istifadə oluna bilər. Rəhbər fiziki keyfiyyətlərin inkişafı zamanı hər fiziki keyfiyyətə uyğun olan mütəhərrik oyunu seçməklə fiziki keyfiyyətlərin inkişafını daha səmərəli etməklə yüksək nəticə əldə edə bilər. Buda öz növbəsində məşğıl olanların hərtərəfli fiziki inkişafında müüm rol oynayır.

Problemin praktiki əhəmiyyəti: Son zamanlar müvəxəslər fiziki hazırlığın inkişafında mütəhərrik oyunlardan test kimi istifadə etməklə əsaqların fiziki keyfiyyətlərin inkişafını müsbət emosiyalarla zənginləşdirmiş, əsaqların bu işə həvəsini artırmış və buda öz növbəsində onların hərtərəfli hormonik inkişafları üçün alverişli imkan yaradmışdır. Müasir dövrümüzə fiziki keyfiyyətlərin inkişafı öndə gələn problemlərdən biridir.

ƏDƏBİYYAT

1. И.С.Барников. Физическая культура и спорт.
2. А.А.Гулин. Уроки физической культуры.
3. Н.У.Олекбетов, О.Н.Намазова, Е.Р.Кильев. Мütəhərrik oyunlar. Bakı-2006.

П.КУЛИЕВ.

ОБЩАЯ ХАРАКТЕРИСТИКА ПОДВИЖНЫХ ИГР, ИСПОЛЬЗУЕМЫХ ДЛЯ КОМПЛЕКСНОГО РАЗВИТИЯ ФИЗИЧЕСКИХ КАЧЕСТВ

РЕЗЮМЕ

В статье подчеркивается, что подвижные игры, будучи средством физического и морального здоровья подрастающего поколения в процессе их гармоничного роста, являются также источником радости, красоты и вкуса. Использование подвижных игр, богатых положительными эмоциями, соответствуют целям физического воспитания подростков и молодёжи. Так как растущий организм более чувствителен к эмоциональным движениям.

P.KULIEV.

GENERAL CHARACTERISTICS OF THE MOBILE GAME USED FOR INTEGRATED DEVELOPMENT OF PHYSICAL QUALITIES

SUMMARY

The article highlights that mobile games, as a means of physical and moral health of the younger generation in their smart growth, are also a source of joy, beauty and taste. The use of mobile gaming, rich with positive emotions, consistent with the objectives of physical education of adolescents and young people. Since growing bodies are more sensitive to emotional movements.

Redaksiyaya daxil olub: 06.06.2016